

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNIVERSİTETİ

**«TƏSDİQ EDİRƏM»**

ADNSU-nun rektoru, professor

\_\_\_\_\_ M.B.Babanlı

«\_\_\_\_\_» 2016-cı il

2307.01 «FİZİKİ KİMYA»  
ixtisası üzrə doktoranturaya qəbul imtahanının

**P R O Q R A M I**

Bakı 2016

Proqram ADNSU-nun Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrası tərəfindən hazırlanmışdır.

Proqram ADNSU-nun Kimya texnologiya fakultəsinin Elmi Şurasında təsdiq edilmişdir.

«\_\_\_» \_\_\_\_\_ 2016-cı il

Protokol №

KTF- nin dekanı, dosent :

F.A.Həşimov

Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdürü, dosent :

Y.N.Qəhrəmanlı

Proqramı tərtib etdi  
professor:

C.İ.Mirzai

## Giriş

Fiziki kimyanın predmeti və onun kimya texnologiyasında əhəmiyyəti. Molekullararası qarşılıqlı təsir və onun əsas tərkib hissələri: orientasion, induksion və dispersion qüvvələr. Lennard – Cons potensialı. Molekulyar komplekslər. Van-der-Vaals molekulları. Hidrogen əlaqəsi. Molekullararası iə molekulda xili hidrogen əlaqələri. Qazlar. İdeal qaz və onun hal tənliyi. Real qazlar. Real qazların hal tənliyi. Kondensləşmiş fazaların quruluş təsnifatı. Maye halın ümumi xarakteristikası. Sadə molekulların quruluşu. Suyun iə su məhlullarının quruluşu. Maye elektritolitlərin quruluşu. Kristal maddələr haqqında ümumi məlumatlar. İdeal və real kristallar. Real kristallarda defektlərin növləri. Atom, ion, molekulyar, metallik və digər kristallar. Kristallarda izomorfizm və polimorfizm. Bərk məhlullar. Amorf maddələr. Fiziki və fiziki – kimyəvi tədqiqat metodları. Fiziki metodların kimyada və texnologiyada tətbiqi.

## Kimyəvi termodinamika

Kimyəvi termodinamikanın əsas anlayışları. Sistemlər və onların növləri: açıq, qapalı və izolə olunmuş sistemlər. Hal parametrləri. İntensiv və ekstensiv parametrlər. Hal funksiyaları. Termodinamiki proseslər və onların tipləri. Tarazlıq və qeyri-tarazlıq prosesləri. Hal tənlikləri. Termodinamikanın ilkin postulatı. Termodinamiki tarazlıq. Empirik temperatur.

Enerjinin saxlanması və çevrilməsi qanunu. İş, istilik, daxili enerji və entalpiya. İş və istiliyin qarşılıqlı əlaqəsi. Termodinamikanın I qanunu, onun əsas ifadələri. İzotermik, izoxorik, izobarik və adiabatik proseslərdə işin, daxili enerji və entalpiya dəyişikliklərinin tənlikləri. Termokimya. Termokimyəvi tənliklər. İstilik tutumu: həqiqi, xüsusi və molyar istilik tutumları. Sabit həcmində və sabit təzyiqdə istilik tutumları. İstilik tutumunun temperaturdan asılılığı. Reaksiyanın istilik effekti. Sabit həcmində və sabit təzyiqdə istilik effektlərinin əlaqəsi. Hess qanunu və onun termodinamiki əsaslandırılması. Hess qanununun reaksiyaların istilik effektlərinin hesablanmasında tətbiqi. Maddələrin standart halları və reaksiyaların standart istilik effektləri. Standart əmələgəlmə və yanma istilikləri. Kimyəvi reaksiyanın istilik effektlərinin və həllolma istiliklərinin temperaturdan asılılığı. Kirhoff tənliyi, onun çıxarılışı və integrallanması.

Termodinamiki dönər və qeyri - dönər proseslər. Dönər proseslərin tarazlıq hallarının ardıcılılığı kimi təsvir edilməsi. Dönər prosesin işi (maksimal iş) və istiliyi. Termodinamikanın II qanunu və onun müxtəlif ifadələri. Kärno tsikli. Dönər və qeyri dönər proseslər üçün II qanunun analitik ifadələri. Entropiya və onun əhəmiyyəti. Müxtəlif proseslərdə entropiya dəyişikliyi. Izolə olunmuş sistemdə entropiya dəyişikliyi və öz-özünə gedən proseslərin istiqaməti. Entropiyanın statistik analoqları. Sistemin halının termodinamiki ehtimalı. Entropiya ilə termodinamiki ehtimalın əlaqəsi. Boltzman tənliyi. Klauziusun kainatın istilik ölümü nəzəriyyəsi.

Termodinamiki potensiallar. Xarakteristik funksiyalar. Hibbs enerjisi (izobar-izotermik potensial, sərbəst entalpiya). Helmholtls enerjisi (izoxor-izotermik potensial, sərbəst enerji). Hibbs və Helmholtls enerjilərinin xüsusiyyətləri. Kimyəvi potensial, onun fiziki mənası və hesablanması. İdeal və qeyri - ideal qazların kimyəvi potensialı.

Çoxkomponentli açıq sistemlərdə proseslərin istiqaməti. Ayri-ayri maddələr və kimyəvi reaksiyalar üçün Hibbs-Helmhotls tənliyi. Nernstin istilik teoremi. Plank postulatı. Maddələrin mütləq standart entropiyalarının hesablanması. Termodinamikanın III qanunu.

## Faza tarazlıqlarının termodinamikası. Məhlullar

Faza tarazlıqları. Əsas anlayışlar: faza, komponent, sərbəstlik dərəcəsi. Hibbsin fazalar qaydası, onun çıxarılışı və təhlili. Birinci və ikinci növ faza keçidləri.

Sabit temperaturda heterogen birkomponentli sistemlərdə tarazlığın termodinamiki şərtləri. Fazalar qaydasının birkomponentli sistemlərə tətbiqi. Maddələrin hal diaqramları. P-T və P-V hal diaqramaları. Uyğun hallar prinsipi. Fiqutivlik. Tarazlıq təzyiqi, həcm dəyişikliyi, temperatur və faza keçidi istiliyi arasında əlaqə. Faza keçidi istiliyinin temperaturdan asılılığı. Klapeyron-Klauzius tənliyi, onun çıxarılışı, integrallanması və analizi. Klapeyron-Klauzius tənliyinin faza keçidləri istiliyinin təyin edilməsində tətbiqi. Suyun hal diaqramı. Kükürdüñ hal diaqramı. Karbon 4 oksidin hal diaqramı.

İkikomponentli sistemlərdə tarazlıq. İkikomponentli sistemlərin müxtəlif hal diaqramları və fazalar qaydası əsasında onların təhlili. Çoxkomponentli qarışıqların xarakteristik funksiyaları üçün tənliklər. Məhlullar. Maddənin həllolmuş halının ümumi xarakteristikası. Hissəciklərarası qarşılıqlı təsirin rolu. Məhlulların əmələ gəlməsinin termodinamiki və molekulyar - kinetik şərtlər. Solvatlaşma hadisəsi. Məhlulların tərkibinin müxtəlif ifadələri. Buxar-qeyri-məhdud qarışan uzucu maye məhlulları sistemlərində tarazlığın xüsusiyyətləri. Kimyəvi potensialların, aktivliklərin, parsial təzyiqlərin və buxarın ümumi təzyiqinin məhlulun tərkibindən asılılığı. Məhlulların tipləri. Müxtəlif aqreqat hallarda ideal məhlullar və məhlulların ideallığının əsas şərtləri. İdeal, qeyri – ideal məhlullar və onların xassələri. Nizamlı və atermal məhlullar. Aktivlik. Aktivlik əmsali. Raul qanunu və onun termodinamiki çıxarılışı.

Məhlulların termodinamiki təsnifatı. İdeal və real məhlullar üçün qarışma funksiyası. Termodinamiki funksiyaların izafı qiyməti. Parsial molyar kəmiyyətlər və nisbi parsial molyar kəmiyyətlər. Hibbs-Dyüqem tənlikləri. Hellolmanın termodinamiki nəzəriyyəsi. Dyüqem-Marqules tənliyi və onun təhlili. Temperaturun həllolmaya təsiri. Yüksək molekullu birləşmələrin məhlullarının spesifik xarakteristikaları.

Raul qanunundan müsbət və mənfi kənaraçıxmalar və onların termodinamiki əsaslandırılması. Hibbs-Konovalov qanunları və onların termodinamiki əsaslandırılması. Azeotrop qarışıqlar. Məhlullarda ümumi təzyiq-tərkib, qaynama temperaturu – tərkib, buxarın tərkibi-məhlulun tərkibi diaqramları. Qovma və rektifikasiya. Su buxarı ilə qovmanın nəzəri əsasları.

Məhlulların kolliqativ xassələrinin xüsusiyyətləri. Həllədicinin doymuş buxar təzyiqinin azalması, Raul qanunu. İdeal məhlulun donma temperaturu. Krioskopiya. İdeal məhlulun qaynama temperaturu. Ebulioskopiya. İdeal məhlulun osmos təzyiqi. Osmometriya. Vant-Hoff tənliyi, onun termodinamiki çıxarılışı və tətbiq oblastı. Buxar təzyiqinin dəyişməsi, donma temperaturunun aşağı düşməsi və osmos təzyiqi əsasında komponentlərin aktivliyinin hesablanması.

Qazların mayelərdə həll olması. Qaz-maye məhlul sistemlərində tarazlıqlarının xüsusiyyətləri. Qazların həll olmasının təzyiqdən asılılığı və onun termodinamiki əsaslandırılması. Henri qanunu və onun ideal və qeyri-ideal sistemlərdə tətbiqi. Seçenov və Dalton qanunları.

Kristal-maye və kristal-buxar sistemlərində tarazlıqların xüsusiyyətləri. Bərk maddələrin mayelərdə həll olmasının termodinamiki nəzəriyyəsi. Şreder tənliyi. İzomorfizm. İkikomponentli sistemlərin ərimə diaqramları. Fiziki kimyəvi analiz və onun praktiki əhəmiyyəti. Tərmiki analiz, soyuma əyriləri. Bərk halda qeyri məhdud və məhdud həll olan və tam həll olmayan komponentlərə malik olan sistemlər. Kimyəvi maddələr əmələ gətirən sistemlər.

Üçkomponentli sistemlərdə tarazlığın xüsusiyyətləri. Bərabərtərəfli üçbucaq vasitəsilə tərkibin qrafiki təsviri. Bir evtetikalı üçlü sistemin hal diaqramı. Həll olan maddənin iki faza arasında paylanma qanunu və onun termodinamiki əsaslandırılması. Paylanma sabiti. Ekstraksiya. Paylanma qanununun həll olan maddələrin aktivlikliliklərinin təyinində istifadəsi.

## **Kimyəvi və sorbsiyon tarazlıq**

Homogen tarazlıq. Tarazlığın dinamiki və termodinamiki xarakteristikaları. Kimyəvi tarazlığın ümumi şərtləri. Reaksiyaların tarazlıqlarının öyrənilməsinin sənayedə əhəmiyyəti. Kütlələrin təsiri qanunu, onun kinetik və termodinamiki çıxarılışı. Tarazlıq sabiti. Homogen sistemlərdə tarazlıq sabitinin müxtəlif ifadələri. Tarazlıqda olan qarışığın tərkibinin, məhsulun çıxımının, ilkin maddələrin çevrilmə dərəcələrinin və dissosiasiya dərəcəsinin hesablanması. Sabit həcmində və sabit təzyiqdə reaksiyanın maksimal işləri və onların izoxor və izobar potensiallarının dəyişməsi ilə əlaqəsi.

Tarazlığın temperaturdan asılılığı. Kimyəvi reaksiyanın izobar potensialı. Kimyəvi reaksiyalarda Hibbs və Helmhols enerjilərinin dəyişməsi. Tarazlığın kombinə edilməsi. Kimyəvi reaksiyanın izoterma, izobara və izoxora tənlikləri və onların tətbiqi. Qaz fazada molekulların sayının dəyişməməsi ilə gedən reaksiyalar. HJ molekullunun sintezi və dissosiasiyası. Qaz fazada molekulların sayının dəyişməsi ilə gedən reaksiyalar. Maye fazada gedən homogen reaksiyalar. Kimyəvi tarazlığın hesablanması nəzəri və təcrübi metodları.

Heterogen kimyəvi tarazlıqlar və onların termodinamiki təsvirinin xəsusiyətləri. Heterogen reaksiyalarda tarazlıq sabitinin ifadəsi. Heterogen reaksiyalarda izoterma tənliyi. Real sistemlərdə kimyəvi tarazlıq. Fiqutivlik əmsali. Məhlullarda kimyəvi tarazlığın xüsusiyyətləri. Həllədicinin təsiri.

Adsorbsiya hadisəsi. Adsorbent. Adsorbat. Səthin quruluşu və adsorbentin məsaməliliyi. Adsorbsianın tipləri. Lokallaşmış və delokallaşmış adsorbsiya. Monomolekulyar və polimolekulyar adsorbsiya. Adsorbsiya izotermi və izobarası. Henri tənliyi. Adsorbsiya tarazlığı sabiti. Lengmyür tənliyi və onun tətbiq olunma şərtləri. Məhlullarda adsorbsiya. Polimolekulyar adsorbsianın Brunauer-Emmet-Teller (BET) metodu ilə təsviri. BET tənliyi ilə səthin təyini. Səthin sərbəst enerjisi. Səthin izafî termodinamiki funksiyaları.

Dispers sistemlər və onların təsnifikasi. Maddənin kolloid halı. Təbiətdə və texnikada dispers sistemlər. Mayedə səthi gərilmə. Hibbisin adsorbsiya izotermi və onun təhlili. Maddələrdə səthi aktivlik. Dispers sistemlərin molekulyar-kinetik xassələri. Dispers sistemlərdə elektrokinetik hadisələr. Dispers sistemlərin davamlılığı. Koaqulyasiya.

## Elektrokimya

Oksidləşmə-reduksiya reaksiyalarının kimyəvi və elektrokimyəvi reallaşdırılma üsulları. Elektrokimyanın əsas anlayışları. Nəzəri elektrokimya, onun bühlələri və tətbiqi elektrokimyanın problemləri ilə əlaqəsi. Elektrolit məhlullarının quruluşu haqda təsəvvürlərin inkişafı. Güclü və zəif elektrolitlər. Elektrolit məhlullarının xüsusiyyətləri. Qüvvətli və zəif elektrolitlər. Kristal qəfəsin enerjisi və solvatlaşma enerjisi. Ion-dipol qarşılıqlı təsiri elektrolit məhlullarının davamlılığının əsas şərti kimi. Ion-ion qarşılıqlı təsirinin termodinamiki təsviri. Born tsikli və solvatlaşma enerjisini hesablanması. Elektrolitlərdə qeyri-tarazlıq hadisələri. Arrenius nəzəriyyəsi və onun nöqsanları. Elekrolitik dissosiasiyanın termodinamikası. Osvaldin durulaşma qanunu, termodinamiki dissosiasiya sabiti. Ion-ion qarşılıqlı təsirin termodinamiki təsviri. Elektrolit məhlullarında kimyəvi tarazlıq. Orta aktivlik və orta aktivlik əmsalı anlayışları, onların ayrı-ayrı ionların aktivliyi və aktivlik əmsalı ilə əlaqəsi. Aktivlik əmsallarının təyin edilmə metodları. Elektrolitik dissosiasiya dərəcəsinin qatılıqdan, həlledicinin təbiətindən, temperaturdan və kənar elektrolitlərin ixtirakından asılılığı. İki və üç əsaslı elektrolitlərin dissosiasiyanın xüsusiyyətləri.

Elektrolit məhlulları və ərintilərində qeyri tarazlıq hadisələri. Elektrolit məhlulları və ərintilərində cərəyan daşınmasının mexanizmi: elektrik keçiriciliyi. Xüsusi, ekvivalent və molyar elektrik keçiriciliyi. Qüvvətli və zəif elektrolitlərin elektrik keçiriciliyinin qatılıqdan və temperaturdan asılılığı. İonların mütəhərrikliyi. Kolrauş qanunu. Daşınma ədədləri. Qeyri sulu məhlulların elektrik keçiriciliyi. Bərk və ərinti elektrolitlərin elektrik keçiriciliyi. Elektrik keçiriciliyinin ölçülüməsinin dissosiasiya və hidroliz sabitlərinin, elekrolitik dissosiasiya prosesinin entalpiya və entropiyasının təyinində və analitik məqsədlərlə tətbiqi. Konduktometriya. Elektroforetik və relaksasiya effektləri və onların elektrik keçiriciliyinə təsiri.

Qüvvətli elektrolitlər nəzəriyyəsi. Debay və Hükkelin qüvvətli elektrolitlərin elektrostatik nəzəriyyəsinin əsas anlayışları. Məhlulun ion qüvvəsi. İon atmosferi və onun radiusu. İon atmosferinin potensialı. İon atmosferinin radius və potensialının məhlulun ion qüvvəsindən, həlledicinin təbiətindən və temperaturdan asılılığı.

Elektrik hərəkət qüvvələri və elektrod potensialı. Elektrod potensiallarının və ikiqat elektrik təbəqəsinin yaranma məxanizmi haqda müasir təsəvvürələr. Fazalar sərhəddində elektrokimyəvi tarazlıq şərtləri. Fazalar səthi, xarici və daxili potensial anlayışları. Qalvani və Volfa potensialı. Elektrod-məhlul sərhəddində potensial sıçrayışının yaranması. Metal-məhlul sərhəddində potensial sıçrayışının yaranmasında solvatlaşma hadisəsinin rolü. Elektrod-məhlul sərhəddinin quruluşu. Elketrod potensialının qiyməti və işarəsi. Sulu məhlullarda standart elektrod potensialları. Potensial sıçrayışı və elektrik hərəkət qüvvəsi. Elektrik hərəkət qüvvəsinin ionların aktivliklərindən asılılığı. Nernst tənliyi. Elektrik hərəkət qüvvəsinin temperaturdan asılılığı. Elektrodların təsnifatı. Birinci və ikinci növ elektrodlar. Oksidləşmə-reduksiya və membran elektrodları. Hidrogen elektrodu. Şüşə elektrodu. Xinhidron eletkrodu. Müxtəlif tip elektrodlarda elektrod potensialının elektrod reaksiyalarının komponentlərinin aktivliyindən asılılığını ifadə edən tənliklər. Standart potensiallar.

Elektrik işi və kimyəvi iş. Qalvanik element. Qalvanik elementin termodinamikası. Elektrokimyəvi elementlərin təsnifatı. Kimyəvi və qatılıq elementləri. İstilik elementləri. Elektrik hərəkət qüvvəsinin ölçülülmə metodları. Normal element. Diffuziya potensialı və onun əmələ gəlmə mexanizmi. Diffuziya potensialının elketkrolitlərin təbiətindən və aktivliyindən asılılığı. Diffuziya potensialının aradan qaldırılma metodları. Daşınma ilə olan və daşınmasız elektrokimyəvi zəncirlər. Qalvanik elementlərin elektrik hərəkət qüvvəsinin ölçülülmə metodları. Elektrik hərəkət qüvvəsinə görə elektrolitlərin aktivlik əmsallarının və ionlarn daşınma ədədlərinin təyini. Elektrokimyəvi zəncirlərin elektrik hərəkət qüvvələrinin məhlulul pH-nın təyinində və analitik məqsədlərlə (potensiometrik titrləmə) tətbiqi.

Qeyri-tarazlıq elektrokimyəvi proseslər. Elektrokimyəvi reaksiyanın sürəti və onun potensialdan asılılığı. Hidrogenin elktrolitik ayrılması. Elektroliz. Parçalanma gərginliyi. Elektrolizin praktiki tətbiqi. Elektrik cərəyanın kimyəvi mənbələrində porlyarizasiya hadisələri. Porlyaroqrafiya və onun analitik məqsədlərlə tətbiqi. Ampermetrik titrləmə. Metalların elektrokimyəvi korroziyası.

## Kimyəvi kinetika və kataliz

Kimyəvi prosesdə iştirak edən hissəciklərin əsas tipləri: atomlar, molekullar, sərbəst radikallar, metal kompleksləri,  $\pi$ -komplekslər. Molekullarda kimyəvi əlaqənin təbiəti. Homolitik və heterolitik proseslər. Kimyəvi kinetikanın predmeti. Fenomenoloji (formal) kinetika. Kimyəvi reaksiyanın mexanizmi. İlkin, aralıq və son maddələr. Homogen və heterogen reaksiyalar. Kütlələrin təsiri qanunu və reaksiyaların sərbəst getmə prinsipi. Kimyəvi reaksiyaların sürəti. Sürət sabiti. Kinetik əyrilər. Kimyəvi reaksiyaların kinetik təsnifatı. Reaksiyanın molekulyarlığı və tərtibi. Bir, iki, üç, kəsri və sıfır tərtibli reaksiyalar. Sadə və mürəkkəb reaksiyalar. Reaksiyanın tərtibinin təyin edilmə metodları. Açıq və qapalı sistemlərdə gedən reaksiyalar. Düzünə və tərsinə reaksiyalar.

Bir tərtibli birtərəfli reaksiyalar. Bir tərtibli dönər reaksiyalar. İki tərtibli birtərəfli reaksiyalar. İki tərtibli dönər reaksiyalar. Üç tərtibli reaksiyalar. n-tərtibli birtərəfli

reaksiyalar. Ardıcıl reaksiyalar. Qoşulmuş reaksiyalar. Paralel reaksiyalar. Ardıcıl-paralel reaksiyalar.

Reaksiya sürətinin və sürət sabitinin temperaturdan asılılığı. Arrenius tənliyi. Kinetik nəticələr əsasında aktivləşmə enerjisinin və eksponensialönü vuruğun hesablanması. Bir, iki və üç tərtibli reaksiyalara temperaturun təsirinin xüsusiyyətləri.

Fotokimyəvi reaksiyalar və onların ümumi xarakteristikası. Kvant çıxımı. Əsas fotokimyəvi qanun. Fotokimyəvi reaksiyaların kinetik tənlikləri. İlkən fotokimyəvi akt. Fotokimyəvi reaksiyalarda ikincili proseslər. Fotokimyəvi reaksiyaların temperatur əmsalı və mexanizmi. Fotokimyəvi reaksiyaların həddi. Yüksek enerjili şüalanmanın kimyəvi təsiri.

Qeyri-zəncirvari və zəncirvari reaksiyalar. Zəncirin yaranması, inkişafi, ötürülməsi və qırılması. Zəncirin şaxələnməsi. Zəncirvari reaksiyaların sürətinin temperaturdan, qatılıqdan və təzyiqdən asılılığı. Zəncirvari reaksiyaların kinetik tənlikləri.

Məhlullarda reaksiyaların kinetik xüsusiyyətləri. İonlar arası və ionlarla molekullar arası reaksiyalar. Reaksiya sürətinə həllədicinin təsiri. Elektrolitlərin məhlullarda reaksiya sürətinə təsiri. Məhlullarda monomolekulyar, bimolekulyar və qoşulmuş reaksiyalar.

Heterogen kimyəvi reaksiyaların ümumi qanuna uyğunluqları. Qazlarda, mayelərdə və bərk maddələrdə diffuziya. Bir tərtibli heterogen reaksiyanın kinetik tənliyi.

Kimyəvi kinetikanın nəzəriyyələri. Toqquşmalar nəzəriyyəsinin əsasları və bimolekulyar reaksiyalar. Aktiv toqquşmalar anlayışı. Toqquşma kəsiyi, molekulun sərbəst qaçış uzunluğu, toqquşmaların sayı, sterik faktor. Toqquşmalar nəzəriyyəsi əsasında aktivləşmə enerjisinin izahı. Hidrogen, oksigen atomlarının, HO<sub>2</sub> radikalının reaksiyaları. Monomolekulyar reaksiyaların toqquşmalar nəzəriyyəsi əsasında izahı. Qinşelvud nəzəriyyəsi. Kassel nəzəriyyəsi. Sletter nəzəriyyəsi.

Aktiv kompleks (keçid hal) nəzəriyyəsi. Potensial enerji səthi. Aktiv kompleks. Aktiv kompleks nəzəriyyəsinin əsas tənliyi. Reaksiyanın sürətinin qatılıq və temperaturdan asılılığı. Qaz fazada trimolekulyar reaksiyalar və onların aktiv kompleks nəzəriyyəsi əsasında izahı.

Katalizin ümumi prinsipləri. Əsas anlayışlar. Katalitik reaksiyaların təsnifati. Homogen və heterogen kataliz. Katalizatorlar və ingibitorlar. Kataliz və kimyəvi tarazlıq. Katalizatorların aktivliyi və selektivliyi. Katalitik reaksiyaların kinetikasının xüsusiyyətləri. Katalizatorların kimyəvi reaksiyanın kinetik parametrlərinə təsiri. Aralıq qarşılıqlı təsirlərin katalitik reaksiyaların kinetikasında rolü. Katalitik reaksiyalarda aktivləşmə enerjisi. Reagentlərin katalizatorla qarşılıqlı təsiri və katalitik təsirin prinsipləri.

Əsas sənaye katalitik prosesləri. Katalitik oksidləşmə. Katalitik dehidrogenləşmə. Doymamış üzvi birləşmələrin katalitik hidrogenləşməsi. Krekinq. İzomerləşmə. Polimerləşmə və oliqomerləşmə. Hidratlaşma reaksiyaları.

Homogen katalitik reaksiyalar və onların təsnifati. Qaz və maye fazalarda homogen katalitik reaksiyalar və onların kinetikası. Katalizatorun əsas xüsusiyyətləri. Homogen katalizdə aralıq mərhələlər. Stasionar hallar prinsipi.

Metal ionları və kompleksləri ilə kataliz. Həllədicinin təsiri. Katalitik aktivliyin komplekslərin elektron və fəza qurulşu ilə əlaqəsi. Olefinlərin hidrogenləşmə, izomerləşmə, karbonilləşmə və oliqomerləşmə reaksiyaları.

Turşu-əsas tipli reaksiyaların təsnifatı. Məhlullarda turşu-əsas katalizi. Lüis və Brenstedə görə turşu və əsas anlayışları. Spesifik turşu və əsasi kataliz. Ümumi turşu və ümumi əsasi kataliz. Ümumi turşu-əsası kataliz. Qammetin turşuluq funksiyası və onun kinetik sabitlərin hesablanması istifadə edilməsi. Nukleofil və elektrofil kataliz.

Fermentlərin katalitik təsir xüsusiyyətləri və onların spesifikliyi. Fermentlərin kimyəvi modelləri. Fermentativ katalizin polifunksionallığı. Fermentativ katalinik reaksiyaların kinetikası və mexanizmləri haqda ümumi məlumatlar. Oksidləşmə-reduksiya katalizi.

Heterogen katalitik reaksiyalar və onların təsnifatı. Heterogen katalitik prosesin xüsusiyyətləri. Heterogen katalizdə adsorbsiyanın rolü. Heterogen katalitik proseslərdə sürət sabiti, aktivləşmə enerjisi və reaksiyanın tərtibi. Stasionar sistemlər üçün kinetik tənlik. Axında katalitik reaksiyalar. Katalitik reaksiyanın sürətinin temperaturdan asılılığı. Katalizatorların zəhərlənməsi. Promotorlaşdırma. Heterogen katalitik reaksiyaların mexanizmi. İlkin təsəvvürlər və Teylor nəzəriyyəsi. Balandinin mültiplet nəzəriyyəsi. Həndəsi uyğunluq prinsipi. Energetik uyğunluq prinsipi. Kobozevin aktiv ansambllar nəzəriyyəsi. Roginskini aktiv səthin kimyəvi nəzəriyyəsi. Boreskov qaydası. Volkenşteynin elektron nəzəriyyəsi.

## Ədəbiyyat

*Əsas*

1. В.А.Киреев. Курс физической химии. М. «Химия» 1975, 775 с.
2. К.С.Краснов и др. «Физическая химия». М. «Высшая школа», 2001 Т 1. 512 с и Т 2. 318 с.
3. А.А.Жуховицкий, Л.А.Шварцман. Физическая химия, М. «Металлургия», 2001, 687 с.
4. А.Г.Стромберг, Д.П.Семченко. Физическая химия. М. «Высшая школа», 2003, 527 с.
5. В.М.Глазов. Основы физической химии, М. «Высшая школа» 1981, 456 с.
6. Ф.Даниельс, Р.Альберти. Физическая химия, М. «Высшая школа», 1967, 778с.
7. С.М.Кочергин и др. Крактий курс физической химии. Под ред. С.Н.Кондратьева, М. «Высшая школа» 1978. 312 с.

8. Д.П.Добычин, Л.И.Каданер, В.В.Серпинский, Е.М.Буркат, Е.Ш.Ганелина, Б.И.Лобов. Физическая и коллоидная химия, М. «Просвещение» 1986, 463с.

*Əlavə*

1. Г.М.Панченков, В.П.Лебедев. Химическая кинетика и катализ. М., «Химия», 1974, 591с.
2. В.И.Горшков, И.А.Кузнецов. Основы физической химии, М., 2009, 407 с.
3. M.B.Babanlı, N.X.Allahverdova. Fiziki və kolloid kimya, Bakı, 1998, 270 s.
4. K.Y.Əcəmov. Kinetika və kataliz, Bakı 2004, 334 s.
5. C.İ.Mirzai, A.K.Əcəmov, N.T.Şəmилов. Heterogen katalizin əasasları, Bakı, 2002, 83 s.
6. C.İ.Mirzai, F.A.Həşimov, X.A.Sadıxova, T.O.Qəhrəmanov. Elektrokimyəvi proseslər. Bakı. 2007, 100 s.
7. E.İ.Əhmədov, S.E.Məmmədov, N.A.Rzayeva. Fiziki kimya I hissə, Bakı 2009, 529 s
8. C.İ.Mirzai, V.Q.Muradxanlı. Kolloid kimya, Bakı, 2011, 371 s.
9. E.İ.Əhmədov, S.E.Məmmədov, Y.İ.Cəfərov, N.A.Rzayeva. Fiziki kimya II hissə, Bakı, 2014, 412 s.
10. C.İ.Mirzai, V.L.Bağışev, P.A.Nadirov, E.İ.Süleymanova, L.M.Məhərrəmova. Fiziki və analitik kimyadan mühazirələr. Bakı, 2016, 237 s.